

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 74 (1682) 21 aprel 2018-ci il

(əvvəli ötən sayımızda)

Dilimizi, milli mədəniyyətimizi təmsil eləyən, insan ləyaqətini, insan duyğularını, bəşəri hissləri təbliğ eləyən, elin sevincini, kədərini açıb göstərən, toya, bayrama rövnəq, dərdə-qəmə təsəlli verən aşiq sənəti dünya var olduqca yasayacaqdır.

Sazı ilə könüllər oxşayan, yurdun dar gündündə haray salan, xalqı birliyə çağırın aşıqlarımız xalqın ruhuna qida verir, qəlbini ehtizaza gətirir, onu mənəvi cəhətdən daha da kamilləşdirir. Aşıqların köksündə on bir simli telli sazı - ana sazı görəndə

mış, yaradıcı aşiq kimi elin-obanın hörmətini, məhəbbətini qazanmışdır.

Öysüzlü Səməd Qovlarda olarkən - 1918-ci ildə vəfat edib. Ustad aşığın cənazəsini öysüzlülər Öysüzlü kədindənə aparmaq isteyəndə Qovlar camaati etiraz edərək bildiriblər ki, Aşıq Səməd əbədiyyətə qovuşmaq üçün Tanrı tərəfindən Qovlara göndərilib. Bele de olur. O, el adəti ilə Qovlar qəbiristanlığında dəfn edilib.

Ustad aşığın şeirləri, dastanları bu gün də oxunur və söylenilir. Aşıqşairin "Qaragöz", "Yaylıq", "Ay gəlin", "Yaxşıdı", "Gözəllər", "Qayıtdı" və başqa şeirləri aşıqlar tərəfindən

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



TOVUZ: SAZ-SÖZ DÜNYASI



hər kəs fərəhindən, sevincindən yere-göye siğmır. Məhz həmin məqamlarda özümüzə qayıdırıq, öz ilkinliyimizə, kökümüzə qayıdırıq. Özümüzə, kökümüzə qayıtlıqca da ha böyük oluruq, daha güclü oluruq.

Bəli, xalqımız daha böyük, daha güclü, daha xoşbəxt olmağa layiqdir.

Gəlin, milli mədəniyyətimizin inkışafında müstəsna rol oynayan, zəngin təkamül yolu keçən, xalqın ruhunun ifaçısı olan aşıqları bir daha salamlayaq, önlənlərə rəhmət, qalanlara can sağlığı diləyək və Tovuz aşıqlarının bir neçəsilə daha yaxın dan tanış olaq.

ÖYSÜZLÜ SƏMƏD

(1848-1918)

Öysüzlü Səməd 1848-ci ildə ana dan olub.

Cavan vaxtlarından saza-söze meyl göstərmiş, ustadlardan dərs al-

böyük sevgi ilə oxunur, dinləyicilərin ruhunu oxşayır. Tovuzun Azərbaycana, eləcə də türk dünyasına bəxş etdiyi aşıqlar sırasında Öysüzlü Səmədin xüsusi yeri olmuşdur. O, hələ sağlığında ikən Türkiyədə, İranda, Dərbənddə, Gürcüstanda və başqa yerlərdə olmuş, neçə-neçə toy məclisləri keçirmişdir.

Öysüzlü Səməd ustad aşiq kimi el şənilklərinə rövnəq vermiş, şeyirdər yetişdirmiş, qoşma, gəraylı, təcnis və mükəmməl ustadnamələr müəllifi kimi tanınmışdır.

QARAGÖZ

De görüm hardan gəlirsən?
Eline qurban, Qaragöz.
Bircə danış şirin-şirin,
Dilinə qurban Qaragöz.

Zülfələrin gərdəndən aşır,
Vəsfində dilim dolaşır.
Sona kimi başın yaşıł,
Gölünə qurban Qaragöz.

Aşıq Səməd məlul baxır,
Nazı-qəmzən öymü yixır.
Darayırsan yana çıxır,
Telinə qurban Qaragöz.

HÜSEYN BOZALQANLI

(1863-1941)

Aşıq Hüseyin Bozalqanlı bütün türk dünyasında tanınır və sevilir. Mahir və ustad sənətkarın qoşma və gərayılıları, təcnisləri, divanileri, müxəmməsləri yüz ildən çoxdur ki, aşıqların dilindən düşmür, məclislərdə oxunur, ezip xatirəsi yad edilir, ruhuna dualar oxunur.

O böyük sənətkarın, ustadların şah ustadının musiqisində həm müğam, həm simfoniya, həm sevinc, həm də kədər vardi.

Hüseyin Bozalqanlı Tovuz elinin ən sayılan və sevilən aşıqlarından biri olub.

Ünlü aşığın saz çalıb, söz deməsi, meydan sulaması, xalqımızın mübarizə tarixində sazla qılincin birləşməsi tərənnüm edən el aşığı millətimizin mənəvi ucalığını, əhval-ruhiyyəsini, böyüklüyünü, mərdliyini dastana çevirməsi ilə də xalqın yaddaşında əbədi yaşamaq hüququ qazanıb.

Aşıq Hüseyin Bozalqanlı Səməd Vurğunla, Üzeyir Hacıbəyovla, Xan Şuşinski ilə, Salman Mümtazla yaxın dost olub. Aşıq Ələsgərlə, Molla Cuma ilə deyişib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əməkdar İncəsənət xadimi" Hüseyin Bozalqanlı "Şərəf nişanı" ordeninə layiq görüllüb.

Bədahətən şeir deməkdə də Aşıq Hüseyin əvəzi olmayıb. Buna görə

də xalq şairi Səməd Vurğun onu "əli qılınclı şair" adlandırır və ona dərin məhəbbət bəsləyərdi. Səməd Vurğun həm də Bozalqanlı kendini "Aşıqların konservatoriyası" adlandırmışdır.

Aşıq Hüseyin Bozalqanlının "Qandal Nağı", "Qaçaq Tanrıverdi", "Hacı Tağı" dastanı, "Hüseyin Bozalqanlının Tiflis səfəri", "Hüseyin Bozalqanlının Gəncə səfəri", "Hüseyin Bozalqanlının Aşıq Ələsgərlə görüşü" və başqa dastanları aşıqların repertuarında mühüm yer tutmaqdadır.

Hazırda onun adına "Hüseyin Bozalqanlı" aşiq muzeyi fəaliyyət göstərir.

GEYİNDİ

Bahar oldu, çiçək açdı,
Güllər qırmızı geyindi.
Çırılı dəydi, üz qanadı,
Xallar qırmızı geyindi.

Yarım yuxudan oyandı,
İncidi, küsdü, usandi.
Barmaq barmağa dayandı,
Əllər qırmızı geyindi.

Mailəm mina gərdəna,
Ağ bədənə, gül əndama.
Zülfünə qoyubdur xına,
Tellər qırmızı geyindi.

Qaş oynatdı, qıya baxdı,
Könlümün evini yıldı.
Al geyindi, seyrə çıxdı,
Çöllər qırmızı geyindi.

Yanaqları güldən təzə,
Ağzı qaymaq, dili məzə.
Hüseyin, canan gəldi bize,
Yollar qırmızı geyindi.

Əbülfət Mədətoğlu



ƏDALƏT •

21 aprel 2018-ci il